

**XX** əsrin 90-ci illərində akademik Azad Mirzəcanzadə texniki-humanitar elmlər liseyində şagirdlərə yaradıcılığın sirlərini öyrətməyə başladı. O, dərsdən sonra, eləvə məşqələ kimi, öz təhsil konsepsiyası əsasında işləyib hazırladığı qeyri-adi kursu - "riyazi - fiziki - kimyəvi - tənqidli təfəkkür" kursunu tədris edirdi. Riyaziyyat, fizika, kimya fənlərinin bir-biri ilə əlaqəli olmasına hamımız bilirik. Qabaqcıl müəllimlər bu fənləri tədris edərək həmisi fənlərarası əlaqədən istifadə ediblər. Görəsan, Azad Mirzəcanzadə bu fənlərin integrativ formada tədrisində nə üçün tənqidli təfəkkürün formallaşmasına önem verib?



Hikmat ƏLİZADƏ,  
Bakı Dövlət Universitetinin professoru

Əgər nəzərə alsaq ki, psixologiyada tənqidli təfəkkür, ilk növbədə, yaradıcı təfəkkürün əsası kimi qiymətləndirilir (D.Xalperi), onda belə məlum olur ki, A.Mirzəcanzadə qarışma şagirdlərin yaradıcı təfəkkürünü formallaşdırmaq meqsədi qoymuşdur. Şagirdin yaradıcı təfəkkürünü formallaşdırmaq üçün qeyri-adi yollarlardan istifadə edilməlidir. Azad Mirzəcanzadə de belə etmişdir, Şatalov da, Suxomlinski da, Amonavili da, Fatma Bünyadova da, F.Mustafayev da, Qabaqcıl müəllimlər şagirdin yaradıcı təfəkkürünü formallaşdırmaq üçün dərs "qeyri-standart" formada heyata keçirmişlər və böyük pedaqoji uğur qazanmışlar.

#### Sokratın pedaqoji "sirri" və ya müəllim şagirdlər əməkdaşlıq edəndə

Sokrat döslərinin dialoq üzərində qururdu. Bu metoddan istifadə edəndə o, yeniliklə üzəldə. Sokratın təlobələri yeni bilişləri "kaşf" edirdilər.

Kecən əsrin 60-ci illərindən etibarən qabaqcıl müəllimlər bu metoddan istifadə etməyə başladılar. Sokrat metodunun tətbiqi müəllimlər-şagirdlər əməkdaşlığına əsaslanır və dərənəyi mömən kəsb edir, bu prosesdə analiz və sintez əməkdaşlığına sənət olur. Analiz və sintez proseslərinin köklü psixoloji effektləri şagirdlərin idrakı feallığının yaranmasında özünü əks etdirir. Şagirdlər feallaşdırca, dersin siması yeniləşir, müəllimlər şagirdləri feallaşdırmağın yollarına yiyələndirəcə və bu yolları dərinəndən oxz etdikcə dersin uğurları sorğuları aşır: şagirdlərin idrakı feallığı artır, təfəkkür inkişaf edir, "dilləri" açılır, nitqləri səlisələşir, müstəqil fikirlər səsləndirilərlər.

#### "Nə, harada, nə zaman" və ya şagirdlər əməkdaşlıq edəndə

Televiziya məkanında belə bir oyun var: "Nə, harada, nə zaman". Bu oyunda iştirakçılar müxtəlif problemlərə həsr edilmiş suallar verilir. Bu suallar o qədər geniş coğrafiyanı əhatə edir ki, iştirakçıların onların hamisi haqqında məlumatı olmasi mümkünsüz görünür. Amma, nə qədər qorıb olsa da, onlar sualları çıxınan düz cavabın tapa bilirlər. Görəsan, bunun sırrı nedir? Problemlə üzləşən insan problemi həll etmek üçün neyiso yada salır, onu ne iləsə tutudurur, oxşar və ferqli cəhətləri götür-qoy edir. Bunlar fikrəmətliyyatlar - analiz, sintez, müqayisə, mücerredəldirmə, ümumişdirme, konkretlaşdırma və s. adlanır. Göründüyü kimi, "Nə, harada, nə zaman" verilişinin iştirakçıları sualın cavabını axtaranda bir-birlər ilə əməkdaşlıq edir, fikrəmətliyyatların gündən istifadə edərək düzgün cavabı tapa bilirlər. Bu veriliş psixoloji tədqiqatların neticələrini əsaslanır. Həlo keçən əsrin sonlarında sinifdə şagirdlərin əməkdaşlığı həyata keçirilmək üçün interaktiv təlim metodları işlənilərənən hazırlanı. Bu metodların tətbiqi dərsdə şagirdlərin əməkdaşlığına onlarda fikrəmətliyyatların formallaşması və inkişafına istiqamətləndir. Nəticədə şagirdlərin idrakı feallığı artır, simidə yaradıcı mühüm yaranır, şagirdlər bir - birinən arxanı yeni ideyalar irəli sürür. Bu, şagirdlərin inkişafında təfəkkür-təxəyyül paradokslarının çəkisiyi artırır.

#### İnkişaf konsepsiyasında təfəkkür-təxəyyül paradoksları

Klassik psixologiyada kooperativ proses kimi xarakterizə edilən təfəkkür, XX əsrde həyata keçirilən tədqiqatlar notosundə həm də kreativ proses kimi qiymətləndirildi. Nəticədə, müasir dərsin məzmununda yaradıcılıq

# Kəşf yolu ilə öyrənmə və ya qeyri-standart dərs haqqında düşünərkən

## Yaradıcı keyfiyyətlər yaradıcı dərslərdə, müəllimin kəşf etdiyi yeni texnologiyalar çərçivəsində formallaşır

prosesləri daha da çoxaldı.

Əbdül Əlizadənin fikrincə, kreativlik sərhədlərində təfəkkür təxəyyüllü qarşılıqlı əlaqədərdir. Təxəyyül bütün adamlarda eyni səviyyədə inkişaf etmir. Ancaq bir cəhət doqquq melundur: təxəyyül güclü olduqua insanlar başqa insanları, təbiət və cəmiyyət hadisələrini daha yaxşı anlayırlar. Məsələnin belə qoyuluşu, təfəkkürle bəham təxəyyülin inkişafını dersin başlıca problemlərindən birinə çevirir.

Uzun illər psixologiyada yaradıcı təfəkkür fenomeni bəlli olmamışdır, təxəyyüllün mövcudluğunu açıqlayanda onu yeni obrazların yaradılması kimi səciyyələndirirler. Yaradıcı təfəkkür fenomeni keşf olunurda, təxəyyül psixologiyasında yeni istiqamət əmələ gəldi. Problemin mübahisəli məsələləri özünməxsus psixoloji müstəvidə - təxəyyül və təfəkkür müstəvidəsində açıqlanmaya başlanır. Əbdül Əlizadənin fikrincə, bu, yeni istiqamətdir. Təxəyyül obrazlarının əmələ gəlməsinin özünməxsus psixoloji məkəni var; bu əmək hissə obrazla fikri obrazın mürəkkəb və çoxcəhətli sahəsindədir. Fikrin mücevəddən (fikri obradzdan) konkret (hissi obrazra) gedən yolu yaradıcı təxəyyül forması kimi qiymətləndirilir. Məsələnin belə qoyuluşu müasir məktəbdə təfəkkür - təxəyyül fenomenlərini şagirdlərə qarşılıqlı əlaqədə inkişaf etdirir.

Təxəyyülin inkişafında təfəkkürün rəsi şəkildən və psixologiyada nisbətən genis ənənəlidir. Təfəkkürün inkişafında dətxəyyüllər rolu əməkdaşlığından xüsusi əhəmiyyətə malidir. Yaradıcı təxəyyüllər "dərs resursları" böyükdür. Bu resurslar, ilk növbədə, "kəşf yolu ilə öyrənmə" prosesində heyata keçirilir. Kəşf yolu ilə öyrənmə prosesində təfəkkür təxəyyüllər dərslerindən şagirdlərin bir şəxsiyyət kimi emosional aləmi formallaşır. Qabaqcıl müəllimlərin pedaqoji təcrübəsində bərpədəci təxəyyülin inkişafına diqqət yetirilir.

xopedaqoji texnologiyasını açıqlayır.

XX əsrin 90-ci illərində isə ingilis psixoloqu C.Brunerin axtarışlarında "Kəşf yolu ilə öyrənmə" ideyası texnoloji parametrlərə açıldı. Ona görə, insan dünyası kateqoriyalar (anlayışlar) formallaşdırmaq yolu ilə manadır. O, kodlaşdırma sistemi vasitəsilə bu kateqoriyaların qarşılıqlı əlaqəsini ayırdı edir. C.Bruner kateqoriyaları və kodlaşdırma sistemini uzun müddəti hafizənin əsası kimi deyərləndirir. Onun fikrincə, fənnin strukturunu bu şəhədə mövcud olan fundamental ideyaların qarşılıqlı əlaqəsini əks etdirir. Fənni, sözün əsl mənasında, öyrənmə və onu mənalandırma bilmək üçün şagirdlərin özlərinin kodlaşdırma sistemi olmalıdır. Kodlaşdırma sisteminin ən yaxşı əsası isə onun şagirdin özünün kəşf etməsi bağlıdır.

G.Lefrançois təqdimatı ilə suali aşağıdakı nümunədən açıqlayırlar:

VII sinifda təbiətşünaslıq dərsidir. Dərsin mövzusu belə idi: "Şehin düşməsi". Müəllim şagirdlərə belə bir suala müraciət edir: - şəh necə əmələ gəlir?

Şagird P. - Mən bilirom. Yağıdan əmələ gəlir.

Şagird D. - Yox. Yağış olmamdayda şəh olur.

Müəllim - Suala necə cavab verə bilərik?

Şagirdlər xorla - elmi-tədqiqat metodlarının köməyi ilə.

Müəllim şagirdlərin elmi metod anlamını doğıqlaşdırır. O, sonra aydınlaşdırır ki, şəh deyəndə nə başa düşür. Şagirdlərə təklif edir ki, müvafiq praktik müşahidələr aparsınlar və faktları toplasınlar.

Növbəti dərslerin birində onlar özlərinin müşahidələrini ümumişdirirlər və bu faktlara səykonən intellektual ehtimallar (ya və forziyyələr) irəli sürürlər (şəh gündən yaranır, şəh havadan əmələ gəlir, şəh obyektlərin özlərindən əmələ gəlir).

Müəllim şagirdlərə zəruri müşahidələr aparmaqda kömək edərək istiqamət verir: bəzi hallarda isə o, eksperimentlər fikirlər: şəh nisbətən soyuq obyektlərdən təfəkkür təxəyyüllərə təbəqədən istiqamətlenir. Şagirdlərə təklif edir ki, müvafiq praktik müşahidələr aparsınlar və faktları toplasınlar.

Pövətli dərslerin birində onlar özlərinin müşahidələrini ümumişdirirlər və bu faktlara səykonən intellektual ehtimallar (ya və forziyyələr) irəli sürürlər (şəh gündən yaranır, şəh havadan əmələ gəlir, şəh obyektlərin özlərindən əmələ gəlir).

Şagirdlər, nəhayət belə bir notico ilə razılıqlar: həvədə nəmişlik olunda su dənələri əmələ gəlir və onlar obyektlərindən əmələ gəlir.

Bu təcrübədə psixoloji cəhətdən aşağıdakı məqamlar seçilmişdir:

- məsələnin və ya tapşırığın formulə edilməsi və şərh;

- nümunələrin seçiləsi: müvafiq müşahidələrin aparılması;

- forziyyələrin (müşahidələrə əsaslanan intellektual ehtimallar) irəli sürülməsi;

- forziyyələrin təsdiq olunması və ya tekzib edilməsi moqsədi testlərin, eksperimentlərin və başqa müşahidələrin işlənilməsi və aparılması;

- yeni informasiyadan istifadə olunması, onun genişləndirilməsi, ümumişdirilməsi - C.Brunerin kəşf yolu ilə öyrənmə nəzəriyyəsinin psixopedaqoji effektləri belədir.

Onun fikrincə, təlim çoxcəhətli olmalıdır. Müxtəlif şəraitlərdə informasiya alan şagirdlərdə kodlaşdırma sistemi tez əmələ gəlir və yeni informasiyanın osasını təşkil edir. Son zamanlar interaktiv metod kimi tətbiq olunan "Layihələrin hazırlanması" metodunun bu baxımdan evrəistik ahəmiyyəti son dərəcə böyükdür.

Ü.Hacıbeyovun konsepsiyası ilə C.Brunerin konsepsiyasını qeydsiz-sərtərsiz səniləndirmək birtərəflə olardı. Ancaq bir cəhət aydınır. Məsələnin nəzəri-metodoloji "qanunaşdırılmışlıqlarının nəzərə alınması" zoruri hesab edir, dövrün psixoloji və pedaqoji uğurları kökündə linqvistik materiallara kəşf yolu ilə öyrənmənin psi-

#### Nağldan məntiqə doğru

Uşaq təxəyyülinin özünməxsus dialektikası var. Bu dialektikanın ümumi inkişaf mənzərəsi "nağldan məntiqə doğru" istiqamətləri.

Uşaq təxəyyülinin mahiyyətəcə nağldan başlayır: özünmə inkişafının ilk mərhələlərində nağıl obrazlarını asanlıqla mənimsinir, dünyani və özünməni dünya manzərəsinə bilaşdırma nağılıvari ifadə vasitələri ilə əks etdirir. Bu ifadə vasitələri tədricin inkişafıdır. Uşaq artıq fealiyyət dərəcədən qarşılıqlı əlaqədə inkişaf etdirir. Uşaq inkişafının "dilində" danışmaqə başlayır, galib məntiqə həddində çatanda təxəyyüldə köklü keyfiyyət dəyişikliklər əmələ gəlir, hər səydon önce, təxəyyüllü realizmi formallaşır. Təxəyyül realizmini formallaşdırma ifadə vasitələrinin yönüdü deyisi: onlar ixtisaslaşdır. Bu psixoloji pedaqogikada yeni konsepsiadır. Azərbaycanda bu konsepsiya Əbdül Əlizadənin nəzəri-metodoloji axtarışları kökündə formallaşır.

Y.E.Qolosovker "Mifin məntiqi" monografiyasında təxəyyülinin önemli psixopedaqoji qatımı kəşf edib. "Təxəyyül yolu ilə öyrənmə" - bu kəşfin fundamental paradigməsidi. Y.E.Qolosovker təxəyyüllü psixopedaqoji kontekstde təhlil etməyib. Ancaq onun önemli axtarışları təxəyyül yolu ilə öyrənməni XX əsrin, istedadlı uşaqlar əsərinin osas psixopedaqoji konsepsiye kimi açıqlama imkanı verir. Y.E.Qolosovker problemi psixopedaqoji konsepsiya axarında təhlil etmədiy üçün onun psixodidaktik osaslarını müəyyən etməmişdir. Halbuki təxəyyüllün özünmən köklü psixopedaqoji effektləri var. Müasir məktəb bu effektləri açmalı və onları mənimsəməlidir.

Psiyoloqlar bərpədəci təxəyyülin interpretasiyasında onun "dərs resursları" ni qeyd edirlər. Bərpədəci təxəyyül təsvir stixiyasında inkişaf edir. A.V.Petrovskinin fikrincə, dərsdə təbliğ təsvirləri, interyer və şəhər

#### Nəticə

Akademik Azad Mirzəcanzadə tənqidli təfəkkürü inkişaf etdirməkə şagirdlərin yaradıcılığının formallaşmasına çalışır. Sokrat bunun üçün dialoq metodundan istifadə edir. Ü.Hacıbeyov "kəşf yolu ilə öyrənmə" konsepsiyasını irəli sürüb. C.Bruner bu konsepsiyanın şagirdlərin yaradıcılığının inkişafındakı rolunu açıqlayır. Əbdül Əlizadə şagirdlərdə yaradıcı keyfiyyətlərin formallaşması üçün təxəyyül yolu ilə öyrənmə konsepsiyasını irəli sürüb. Yaradıcılığın formallaşdırma standart yolu yoxdur. Həyatlardan yaradıcı insanlar həyət-fealiyyəti ilə hamımız az-çox tanışlıq. Səttar Böhlüzadə öz həyatının bənzərsiz sehifələrini "gözümüzün öntündə" vərəqəlemişdi. Hər bir yaradıcı insan qeyri-standart həyət torzı ilə əlamətdar olur, o qəbul olunmuş etalonların çərçivəsinə sığır. Görünür, yaradıcılığın məntiqi elə onun qeyri-standartlığındadır. Yəqin ona görəndi ki, standart yolla yaradıcılığın inkişaf etdirilmək olmur. Yaradıcı keyfiyyətlər yaradıcı dərslərdə, dərəcədə, müəllimin kəşf etdiyi yeni texnologiyalar çərçivəsində formallaşır. Bunun üçün bir həqiqət mələmətdür-Müəllim yaradıcı olmalıdır.